

Tarixi tikililərdən biri - Culfalar məscidi

Məscidlər dini ibadət məqsədilə inşa olunur və Allahın evi sayılır. İslam dinində xüsusi əhəmiyyətə malik olan bu ibadət məkanlarına müsəlmanlar böyük ehtiramlı yanaşır, onları müqəddəs tuturlar. Bununla yanaşı, bir çox məscid binası tarixi abidə kimi də böyük dəyərə malikdir.


Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa bu mənada diqqətçəkəndir. Tarixi mənbələrdən hələ XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərdiyi məlumdur. Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təze

məhəllə məscidi və digərləri şəhərin tanınmış məscidlərindəndir.

Qeyd edək ki, ümumiyyətlə, Qarabağ memarlığının inkişafında Kərbəlayı Səfixan Qarabağının xüsusi xidməti olub. Görkəmlı memar inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə Sərq memarlığına xas konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib.

Kərbəlayı Səfixan Qarabağı özü de şuşalı idi. 1910-cu ilde dünyasını dəyişib. Mirzə Həsən qəbiristanlığında dəfn edilib. Şuşa və digər yerlərdə tikilmiş bir çox məscidlərin memarı Kərbəlayı Səfixan Qarabağı olub. Onlardan biri də XIX əsrə Şuşanın Culfalar məhəlləsində inşa edilmiş Culfalar məscidi idi.

Məscidin binası ikimərtəbəli idi. İkinçi mərtəbədə qadınların ibadəti üçün nəzərdə tutulmuş zal və həmin zala qalxmaq üçün ayrıca quraşdırılmış pillexen və giriş qapısı vardi. Tikilinin baş fasadının ümumi giriş qapısı üzərinə qoyulmuş pəncərələr qadınlar bölməsini kifayət qədər işıqlandırırdı. Sütunsuz dörd divarla əhatə olunmuş sadə formalı me-



marlıq və konstruksiya həllinə malik olan ümumi ibadət zalını işıqlandırmak üçün isə baş fasad və mehrab tərəfdən iki pəncərə qoyulmuşdu.

Culfalar məscidinin dam örtüyü adı yaşayış binalarında olduğu kimi, dörd-bucaqlı idi. Qarşısında çox da geniş olmayan meydan var. Həmin meydan qarşısından keçən şəhər küçəsi ilə məhdudlaşdırıldı.

**Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”**